



Vaqif YUSİFLİ,  
filologiya elmleri doktoru

**Yaşamaq!**  
- Dünyanın ən zor iş!  
**Yaşamaq!**  
- İrəli qovaraq keçmiş  
**Fəqət**  
İstəyirəm əcəl gələndə  
Qarşında heç nə dayanmasın.  
Məni elə çağırınsın ki,  
Sevgilim yuxudan oyanmasın...

Bu misralar Qulu Ağsəsindir. Müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biridir Qulu. Şeirlə-

# ƏDƏBİ HƏYAT

sonra nəsə istiqamətini də müəyyən-ləşdirmək olar. Axi, söhbət şairdən gedirə, o, tekce şeir yazdır, həm də dünya poeziyasını, klassik və müasir poeziyasını mütləq edir, təbii ki, təsirlənir də. Amma hər halda, söhbət ilk növbədə, onun yazacağı şeirin bədii səviyyəsindən getməlidir.

Qulu o şairlərdəndir ki, özü ilə Dünya arasında harmoniya axtarır, daxilindəki dünya ilə böyük Dünya arasında vəhdətə can atır. Amma təbii ki, hələ bu vaxtacan heç bir şair bu harmoniya və vəhdətə nail ola bilməyib. Qulu da elə.

**Rəngsizdi, tamsızdı,**  
**ətsiz-qansızdı,**  
**allahsız, imansız,**  
**Mən çəkən dərdlər.**

**Nə et deyil,**  
**nə siqaret**

**...Yalandı!**  
**Yalandı!**  
**Dünyaya ən şirin şey**  
**Vətən deyil,**  
**Dünyada ən şirin şey**  
**İnsandı...**

Dünyada ən şirin şey Vətən deyilsə, dünyada ən şirin şey insandısa...


Qulu ideal insan modelini yaratmadan imtina edir. Belə bir insan yoxdur. İnsan aləmi çeşid-çeşiddir. Və Qulu bu mürəkkəb insan aləminin seyircisi deyil, o, insan hissərinin, duyğularının sözə rəsmi çəkməyə can atır. Onun şeirlərinin hamısı bütövlükde qırıq-qırıq, kəsik-kəsik cizgilerin sərgisidir. Hissərin, duyğuların rəngi də çoxçalarlıdır.

Hər hansı bir şair bir az filosofluq etməyi sevir. Qulu da hakəza. Amma unudulur ki, poeziyada ifadə olunan gerçeklik fəlsəfədə izhar olunan ger-

**İçəri od tutub yanır**  
**Pəncərəni açırsan;**  
**Çölün istisi**  
**içərinin istisini**  
**soyudur.**  
**Evli adamın sevgisi**  
**Təxminən bu boydadır -**  
**budur!**

İstəməzdik ki, bu yazıda Qulu Ağsəsin şeirlərini klassik sovet tənqidin olduğu kimi mövzulara bölek. Deyək ki, Qulu hansı mövzuda daha çox özünü təsdiq edir. Zənnimcə, Qulu heç bir şeirində həyatın, zamanın diktəsi və sıfarişlə, ya hansı bir ideologiyanın təsirilə diqqəti cəlb etməyib. Şairin şeirlərində zaman və həyat, dünya və gerçəklilik onun özündə asılı olmayıaraq yaşayır. Qulu ənənəvi mövzulara tamam fərqli yanaşlığı bacarıır. Tənqidçi Rüstəm Kamal yazır: "Son 10-15 il-də poeziyamızda ölüm mövzusunun bayağılaşması, ontoloji mənadan məh-

# Bu, Qulu Ağsəsdır...



rində o dünyadan, axırətdən söz açan Qulu yaşamağın bu dünyada zor iş olduğunu söyləyir. Yazır ki, "özümü hər an axirət anına hazırlayıram - başımı bulamaqla, ciyinimi çəkməmeklə məşq edirəm".

Qulu Ağsəs ədəbi prosesdə fəal iştirak etsə də, şeirlərini kitab halında çap etdirməyə o qədər həvəslə deyil. "Səssən hər yer" kitabından sonra (2002) mətbuatda bir sıra silsilə şeirləri çap olunub. 47 yaşlı şairin vur-tut bircə şeir kitabının çap olunması indiki dövrətə təccübələ qarşılana bilər. Amma Qulu özü həm az yazır, həm də o şeirə vicdan işi kimi baxır. Əslində, şairliyin "təsdiqi" üçün heç kitab çap elətdirmək də lazımdır.

Tənqidçi Bayram Əvəzoğlu vardı, vaxtile Qulu Ağsəs və onun şeirləri barədə belə yazmışdı: "Hazırkı məqamda onun şeir yaradıcılığı iki müxtəlif qaynağa söykənir: klassik - milli və modern - qeyri-milli. Gümana görə, gənc şairin əsl yaradıcılıq yolu məhz bu iki qaynağın (istiqamətin meylin) vəhdətindən yaranmalıdır, yəni klassik nefəs modern - Ağ nəfəslə qaynayıb - qovuşmali və bu möhkəm vəhdət ədəbiyyat tariximizə Qulu Ağsəs üslubunu gətirməlidid..."

Amma Qulunun şeirlərinə tamam başqa nöqtədən yanaşmaq lazımdır... Qulunun şeirləri müasir şeirlərdir, elə hesab edirəm, Azərbaycan şeirinin yaxşı mənada son durumunu ifadə edən məqamlardan biridir. Doğrudur, Qulunun şeirlərində klassik-milli örnəklərə bağlılıq güclüdür. Amma Qulu həm də modern şairdir. Bu təyinatlar-sız da keçinmək olardı. Nazim Hikmət təxminən belə bir söz söyləyib: "İstər qışqır, istər piçilda, istərsə də fəryad çək. İstər qırıq-qırıq yaz, istər hamar yaz... nədən yazırsa-yaz, təki yazacağın şeir olsun". Qulu Ağsəs də ortaya şeir qoymağı, ürək dililə danışmağı bacaran şairdir. Onun şeirini oxuyandan

**Deyəsən çəkildi, qurtardı.**  
...Dünya, Tale, Tanrı deyilən  
Nə var hamısı günahkardı -  
Mən çəkən dərdlərə...

Təbii ki, Qulu Ağsəsin dünyasında böyük Dünyanın yaratdığı təlatümlər, fırtınalar, kəskin izlər təsirsiz deyil. Amma bu böyük Dünya anlayışı mücərrəd deyil, o anlayışda adı bir kolдан, nərgiz çıçayından tutmuş mühərribələrə qədər, sevgidən tutmuş köksü şəhid qəbiristanlığa dönmüş Vətənə qədər hər şey var.

Qulu üçün dünyada nə varsa ya sirdi, möcüzədi, ya da adı nəsnələr. O, sərrin-möcüzənin adiliyinə, adiliyin sırınə-möcüzəsinə can atır.

**Yad şəhər...**  
**Bir yanda**  
**ağlar məhelləsi:**  
**Tanış balkonu**  
**doğum evinə göndərməyə hazırlaşır**  
**gecə serenadası.**  
**Bir yanda**  
**qaralar məhelləsi:**  
**Milli Qəhrəmanın**  
**xatırə lövhəsi altında**  
**dilənən qadın duası: -**

çəklik qanunlarından daha səmimidir. Çünkü fəlsəfə hissədən, duyğudan, ürək yaşantılarından məhrumdur, poeziya isə həyatı bütün gözəlliləri və naqışlıları ilə sənətə gətirir. Məncə, heç bir filosof deməz:

**Quş quşla ötmür, balası,**  
**Şair şairlə dilləşmir.**  
**Quş budaqda oxuyur,**  
**Şair varaqda.**

**Qadına yalan danışmazlar,**  
**Həqiqət kişidi, səhv eləmirəmsə**  
**Əlbəttə, kişi lazımdı qadına.**

**Kişiye gerçəyi deməzlər,**  
**Yalan qadına oxşar daha çox.**  
**Ona görə hər kişinin üreyindən**  
**Baxmaq keçər yalanın dadına...**

Bizcə, Qulu Ağsəs həyatı, içindəki dünyani və böyük dünyani cizgilər, ştrixlər və fragmentlər kimi təsvir etməyi sevir. Bəzən bir görünüş, bir təbiət lövhəsi, içini yandıran və sərinlədən bir duygu Qulunu həyəcana gətirir.

**Çöldə istidi**  
**Evə qaçırsan.**

rum olması prosesi gedir. Ölüm fəlsəfi kateqoriya kimi deyil, mənasız, profan bir nəsnənin adı kimi poetik konteste salınır, nəzəmə çəkilir. Qulu Ağsəs ölüm intim hadisə kimi yaşanılır. Ölüm dərk olunan, yaşanılan yoxluqdur".

**Bax, indi ölməyin əsil vaxtı,**  
**Dediyin "sevirem" sözündə ayna.**  
**Gəldiyin yollara sonucu mənəm,**  
**Keçib gedəmməzsən özündən ayna.**

**Sözlər də nazımnan oynayır daha,**  
**Qələmin əlində yesir vaxtı.**  
**-Tanrı, xoşbəxtliyə mənmi ürcəham?**  
**Bax, indi ölməyin əsil vaxtı!**

Qulu Ağsəsin "Yabran novellası" kitabında onun publisistik məqalələri və esseləri toplanıb. O, bu janrlarda da təzə söz deyə bilir. Qulunun bu yazıları əsasən ədəbiyyat, söz və yazıçılar haqqındadır. Anar, Isa Müğanna, Fikret Qoca, Əkrəm Əylisli, Mövlud Süleymanlı, Vaqif Bayatlı Odər, Vaqif Yusifli haqqında maraqlı fikirlər söyləyir. Bəzi misallar gətirək: "Fikret Qocanın şeirləri səssiz şeirlərdi, hətta onun ən populyar və ən "ritorik" şeiri olan:

**Biri qoçaq olub -**  
**mərd olub,**  
**biri qaçaq olub -**  
**mərd olub...**  
**Bəs bu naməndlər hardandı?**  
**Bax, bu mənə dərd olub...**

"Babalarım"ın da səs tembri uzaq-başı dərindən köks ötürməkdən yuxarı qalxmır".

Yaxud: "Mövlud Süleymanlı "təmiz" kəndli deyil - o, suya, torpağa, zəmiyə, uraya, çəpərə, ota, maka, heyvana... bulaşır. "Təmiz" kəndli torpağın üstündə yaşayıb torpağa əyilməyen adam-dı".

Qulu Ağsəs gənclərin ədəbi meydani - "Ulduz" dərgisinin baş redaktoru dur. Gənc ədəbi qüvvələrin yetişməsində köməyini, qayğısını əsirgəmir...